

Adı Soyadı, ata adı: Arif Məmməd həsən oğlu Tağıyev

İş yeri: MDU “İqtisadiyyat və idarəetmə” fakültəsi
İqtisadiyyat kafedrası

Vəzifəsi: baş müəllim

Əlaqə tel. Mob. 051 325 64 53; ev. 274 29 75

Korp. el poçt ünvanı: arif.taghiyev@mdu.edu.az

Şəxsi el poçt ünvanı: a_tagiev@mail.ru

Xarici dil: Rus dili



Ali təhsil statusu:

Səviyyə	Fakültə, ixtisas	Təhsil aldığı yer	Təhsil aldığı illər
5 illik ali təhsil	İnşaat fakültəsi- şəhər tikintisi, mühəndis	Volqoqrad Şəhər Təsərrüfatı Mühəndisləri İnstitutu	1965-1969
5 illik ali təhsil	İqtisadiyyat fakültəsi- iqtisadçı	Moskva Ali Həmkarlar İttifaqı Məktəbi. (Hazırda Moskva Sosial Münasibətlər Akademiyası)	1979-1984

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:

Doktorantura dissertasiyasının adı və elmi rəhbəri:

Əmək fəaliyyəti:

Vəzifəsi	İşlədiyi müəssisə və idarə	İllər
texnik	Volqoqrad “Qipromolprom” layihə institutu	1969-1970
Mühəndis, iqtisadçı, baş iqtisadçı	5 №-li “Azərkəndtikinti” Trest. Mingəçevir şəh.	1970-1984
Həmkarlar İttifaqı Komitəsinin sədri	“Azyolmaş” İstehsalat Birliyi. Mingəçevir şəh.	1984-1999
Birliyin baş direktorunun müavini	“Azyolmaş” İstehsalat Birliyi. Mingəçevir şəh.	1999-2001
ASC-nin sədr müavini	“Azyolmaş” Açıq Səhmdar Cəmiyyəti Mingəçevir şəh.	2001-2002
0,5 Ştat üzrə müəllim, baş müəllim	Mingəçevir Politeknik İnstitutu. “İqtisadiyyat və idarəetmə” fakültəsi. Mingəçevir şəh.	1996-cı ildən

-baş müəllim -dekan müavini, -baş müəllim- kafedra müdirinin müavini	Mingəçevir Politeknik İnstitutu. “İqtisadiyyat və idarəetmə” fakültəsi. Mingəçevir şəh.	2002-2003 2003-2008 2009-2015
baş müəllim	Mingəçevir Dövlət Universiteti. “İqtisadiyyat və idarəetmə” fakültəsi. Mingəçevir şəh.	2015-bu günə kimi

Rehberlik Yapılan Magistura Tezleri: yoxdur

Rehberlik Yapılan Doktorantura Tezleri: yoxdur

Yaptığı Lahiyalar : yoxdur

İdarəetmə vəzifələri:

Mingəçevir Politeknik İnstitutu. “İqtisadiyyat və idarəetmə” fakültəsi. Dekan müavini 2003-2008 ci illər.

Mingəçevir Politeknik İnstitutu. “İqtisadiyyat və idarəetmə” fakültəsi. İqtisadiyyat kafedrası, müdir müavini. 2008-2015 ci illər

Mükafatlar:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Fəxri Fərmanı (AHİK Rəyaset heyyyəinin № 66, 27.08.1997-ci il tarixli Qərarı)

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı (Əmr № 3823, 04.10.2019.)

ÇAP OLUNMUŞ ƏSƏRLER

A. Beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələr:

A1. Экономика Азербайджана в условиях мирового кризиса. Журнал «Экономика и производства» № 5, Москва 2009

A2. Особенности развития не-нефтяного сектора Азербайджана: возможности, перспективы и приоритеты. İSSİV 2411-0450. ЭКОНОМИКА И БИЗНЕС: теория и практика № 4-1, апрель 2019 г. Международный ежемесячный научный журнал. Стр.227-232 Новосибирск-2019

A3. Основные постулаты фискальной и монетарной политики Азербайджана в условиях трансформации экономики страны. İSSİV 2411-0450. ЭКОНОМИКА И БИЗНЕС теория и практика № 9, сентябрь 2019 г. Междуна-родный ежемесячный науч-ный журнал. Стр.237-244 Новосибирск-2019.

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr:

B1. Azərbaycanın regionlarının inkişafında kiçik və orta sahib-karlığın rolu. AMEA İqtisadiyyat İnstitutu. Modernləşmə və sosial-iqtisadi inkişafın regional problemləri mövzusunda beynəlxalq elmi-praktiki konfrans. Məqalələr və tezislər. Bakı. 2009 səh. (150-154).

B2. Qeyri-neft sektorunun inkişafı və onun modernləşdirilməsinin strateji istiqamətləri. AR TN, ATU "Urbanizasiyalı sənayeləşmə şəraitində mədəni irsin və biomüxtəlifli-yin qorunması" mövzusunda Beynəlxalq elmi-praktik konfrans. Gəncə-2017

B3. Milli iqtisadi təhlükəsizlik sistemində ölkənin xarici borc problemi və maliyyə dayanıqlığı. AR TN, SDU "İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər" mövzusunda Beynəlxalq Elmi Konfransın materialları. 2-3 may Sumqayıt-2018. Səh.318-322

B4. Müasir qloballaşma şəraitində milli iqtisadiyyatın davamlı inkişafının tənzimlənməsi problemləri. AR TN GDU "Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri" mövzusunda Beynəlxalq elmi konfransın materialları. 03-04 may 2019 Gəncə-2019. Səh.194-197.

B5. Milli iqtisadi inkişafın "HEYDƏR ƏLİYEV MODELİ" nin müasir inkişaf parametrləri. ADİU-UNEC "Qarabağın iqtisadiyyatının gələcəyinə baxış: dayanıqlı inkişafın yeni modeli" Beynəlxalq elmi-praktiki konfransı 25.05.2021.

B6. Milli iqtisadiyyatın davamlı inkişafında dövlətin investisiya-innovasiya siyasətinin rolu. Azərbaycan Dövlət Dəniz Akademiyası. "Texniki və təbiət elmlərinin innovativ inkişaf perspektivləri". Beynəlxalq elmi-texniki Konfrans. Bakı şəh. 25-26 noyabr 2021.

B7. Müasir dövrdə Azərbaycan dövlətinin davamlı inkişaf konsepsiyasının əsas parametrləri. Mingəçevir Dövlət Universiteti, "Davamlı inkişaf strategiyası: global trendlər, milli təcrübələr və yeni hədəflər" Beynəlxalq Elmi Konfrans 10-11 dekabr 2021-ci il

B8. Основные проблемы и перспективы развития предпринимательство в освобожденных от оккупации землях Азербайджана. Харьковский национальный автомобильно-дорожный университет (ХНАДУ). (г. Харьков, Украина) XV Международная научно-практическая конференция. «Проблемы и перспективы развития предпринимательства», 26 ноября 2021.

C. Milli/beynəlxalq kitablar/Monografia və ya kitablardakı fəsilər:

C1. Milli iqtisadiyyatın tənzimlənməsi. Ali məktəblər üçün dərs vəsaiti. AR TN-nin 22 yanvar 2014-cü il tarixli 53 nömrəli əmri ilə ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilmişdir. "Avropa" nəşriyyatı. Mingəçevir 2014 səh.350

C2. Azərbaycan iqtisadiyyatı. AR TN MDU Elmi Şurasının 7 sayılı 04 aprel 2018-ci il tarixli qərarı ilə ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilmişdir. Bakı, "Avropa" nəşriyyatı, 2018.səh 420

D. Milli resenziyalı jurnallarda dərc olunan məqalələr :

D1. Azərbaycan ticarət əlaqələrinin xarici iqtisadi siyasətinin formalaşmasında rolu. AMEA «Təhsil» cəmiyyəti «Sosial bilgilər» jurnalı №2. Bakı (səh.22-32) 2001

D2. Azərbaycan iqtisadiyyatında investisiyaların rolu və onların dövlət tənzimlənməsi. ADİU «İqtisad elmləri: nəzəriyyə və praktika» Bakı-2003 № 4 (səh.140-142)

- D3.** *İqtisadiyyatın inkişafını tənzimləyən amillər. «Yeni iqtisadiyyat» aylıq biznes-iqtisadi jurnalı №7-2007. Bakı 2007*
- D4.** *Milli Azərbaycan iqtisadiyyatının dinamik inkişafının dövlət tənzimlənməsi və modernləşdirilməsi problemləri. Azərbaycan Milli Elmlər Akademiyası. İqtisadiyyat İnstitutu Elmi əsərlər. I Buraxılış. 2009*
- D5.** *Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının aktual problemləri. Azərbaycan Milli Elmlər Akademiyası. İqtisadiyyat İnstitutu. Elmi əsərlər. I Buraxılış. Səh. (22-26). 2009*
- D6.** *Azərbaycanın rəionlarının inkişafında kiçik və orta sahibkarlığın rolu. AMEA İqtisadiyyat İnstitutu. Modernləşmə və sosial-iqtisadi inkişafın regional problemləri mövzusunda beynəlxalq elmi-praktiki konfrans. Məqalələr və tezislər. Bakı. 2009 səh. (150-154).*
- D7.** *Azərbaycanın investisiya siya-sətində yeni mərhələ və iqtisadiyyatın inkişafında onun rolu. Azərbaycan Milli Elmlər Akademiyası. İqtisadiyyat İnstitutu. Elmi əsərlər. I Buraxılış 2010 (səh-233-238).*
- D8.** *Beynəlxalq münasibətlər sistemində milli və iqtisadi təhlükəsizlik problemləri. Azərbaycan Milli Elmlər Akademiyası. İqtisadiyyat İnstitutu. Elmi əsərlər. II Buraxılış. 2011.*
- D9.** *Dünya təsərrüfatı sistemində milli iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlik problemləri. AMEA İqtisadiyyat İnstitutu Elmi əsərlər. I buraxılış. Bakı 2013. Səh.57-65*
- D10.** *Azərbaycanda qiymətli kağız-lar bazarının inkişafı problemləri və bu sahədə ali təhsil müəssisələrinin vəzifələri. AMEA, GDAU Xəbərlər məcmusu “İqtisadiyyat” № 4 2013 Gəncə ş.səh 72-77*
- D11.** *Müasir dövrdə Azərbaycan dövlətinin struktur siyasətinin strateji istiqamətləri və reallaşdırılması xüsusiyyətləri. AMEA-nın XƏBƏRLƏRİ İQTİSADİYYAT seriyası. Elmi-praktik jurnal 2019-1 (yanvar-fevral) səh.195-199*
- D12.** *Azərbaycan iqtisadiyyatı postkonflikt dövründə: mövcud vəziyyət və strateji prioritetlər. Mingəçevir Dövlət Universiteti Dayanıqlı inkişaf, cild 1, № 1, 2021 səh.13-20*

E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr:

- E1.** *Dövlət tənzimlənməsinin bəzi aktual məsələləri. ADİU «İqtisadçı» qəzeti 14.10.1998*
- E2.** *Regional iqtisadiyyatın inkişafında investisiyaların rolu. Azərbaycan Xalq Cumhuriyyətinin 81 illik yubileyinə həsr edilmiş ET konfransının materialları. Gəncə ş. 1999*
- E3.** *Regional siyasət və Mingəçevir sosial-iqtisadi perspektivləri. « MPI-nin 10 illik yubileyinə həsr edilmiş EP konfransın materialları». Mingəçevir ş.(səh.492-505) 2002*
- E4.** *Milli iqtisadiyyatın inkişafında proqnozlaşdırma və planlaşdırmanın rolu. AMEA-nın İqtisadiyyat İnstitutu «Azərbaycan iqtisadiyyatı yüksəliş yolunda». Bakı «ELM». (səh.95-102) 2003*
- E5.** *Ölkə iqtisadiyyatında xarici investisiyaların rolu. MEA İqtisadiyyat institutu. Bazar islahatları və milli iqtisadiyyatın inkişaf problemləri. Bakı «Elm» 2004. (səh,386-392) 2004.*
- E6.** *Azərbaycanın milli iqtisadi inkişafında neft amili. Ekologiya və su təsərrüfatı. Elmi texniki və istehsalat jurnalı №1-2008.*
- E7.** *Azərbaycanın xarici iqtisadi siyasətində yeni mərhələ. Regionların sosial-iqtisadi inkişafının nəzəri və praktiki məsələləri elmi-praktik konfransın materialları. 16 may 2008. Gəncə.səh.*
- E8.** *Azərbaycanın global dünya təsərrüfatına inteqrasiyasının aktual problemləri. Mingəçevir Politexnik İnstitutunun 20 illiyinə həsr edilmiş Respublika Elmi Konfransının materialları. 2012 (s. 212-216).*

- E9.** Milli iqtisadiyyatın inkişafında innovasiya fəaliyyətinin rolu. Aİİ, AMEA EİM, GREM, ADAU “Regional innovasiya fəaliyyəti: reallıqlar və perspektiv inkişaf” elmi prqktik konfransın materialları. 13-14 dekabr 2012. Gəncə ş(s.212-216).
- E10.** Regionların sosial-iqtisadi inkişafının tənzimlənməsində dövlət proqramlarının rolu. AR TN MPİ, AMEA İİ, İSM Aran Regional Bölməsi. “Dövlətin regional siyasətinin real-laşmasında Aran iqtisadi rayonunun rolu: reallıqlar və perspektiv inkişaf”ına həsr edilmiş respublika Elmi Prak-tik Konfransının materialları. Mingəçevir 6-7 dekabr 2013 səh.51-53
- E11.** Regional problemlər və onların dövlət tənzimlənməsi xüsusiyyətləri. AR TN MPİ, AMEA İİ, İSM Aran Regional Bölməsi. “Dövlətin regional siyasətinin reallaşmasında Aran iqtisadi rayonunun rolu: reallıqlar və perspektiv inkişaf”ına həsr edilmiş respublika Elmi Prak-tik Konfransının materialları. Mingəçevir 6-7 dekabr 2013səh.55-58
- E12.** Azərbaycanın milli iqtisadiyya-tının inkişafında yüksək texno-logiyaların rolu və əsas istiqamətləri. ATU “Azərbaycanda yüksək texnologiyaların texniki-iqti-sadi problemləri” mövzusun-da respublika elmi konfransı-nun materialları. Bakı 10-11 dekabr 2013 səh.66-69
- E13.** Azərbaycanın geosiyasi maraq-larının reallaşdırılmasında enerji resurslarının rolu. AR TN. MPİ “H.Əliyev və Azərbaycanda energetikanın inkişafı”na həsr edilmiş respub-lika elmi konfransın materialları. 28-29 noyabr 2014-cü il Səh.161-164
- E14.** Milli iqtisadiyyatın davamlı inkişaf modelinin formalaş-dırılmasında dövlətin sənaye siyasətinin rolu. AR TN MDU Davamlı inkişafın milli modeli və strategiyası. Respublika elmi konfransının materialları. 27-28 noyabr 2015 ci il. Mingəçevir 2015 səh. 229-231
- E15.** Milli iqtisadiyyatın davamlı inkişafında ölkənin resurs potensialından səmərəli istifadə problemləri. AR TN MDU Davamlı inkişafın milli modeli və strategiyası. Respublika elmi konfransının materialları. 27-28 noyabr 2015 ci il. Mingəçevir 2015 səh. 231-234
- E16.** Milli mənəvi dəyərlərin və mədəni irsin qorunmasının sosial-iqtisadi əsasları. AR TN. MDU və MŞTŞ ”Milli-mənəvi irs və onun qloballaşma şəraitində təbliği məsələləri”mövzusunda Respublika elmi konfransının materialları. 22-22 aprel 2016 ci il. Mingəçevir 2016 səh. 275-277
- E17.** Qloballaşma şəraitində Azərbaycanın regional integrasiya siyasətinin prioritetləri. AR TN. MDU “Qloballaşma və regional integrasiya” mövzusunda Respublika elmi konfransının materialları. 23-24 dekabr 2016 ci il. Mingəçevir 2016 səh. 139-141.
- E18.** Strateji Yol Xəritəsi-Azərbaycan iqtisadiyyatının zəif və üstün cəhətlərinin təhlili kontekstində. MDU “İqtisadiyyat və idarəetmə” fakültəsi. “Milli iqtisadiyyat və ayrı-ayrı sektorlar üzrə Strateji Yol Xəritəsi:reallıqlar və hədəflər. Elmi konfrans.12-13may 2017-ci il.səh.31-33
- E19.** Milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsində yüksək texnologiyaların rolu. AR TN Sumqayıt Dövlət Universiteti. “İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi yolları” mövzusunda Respublika Elmi Konfransı. 17-18 oktyabr Sumqayıt-2017 səh.23-25
- E20.** Azərbaycanın müasir xarici investisiya siyasətinin əsas prioritetləri. AR TN MDU Qlobal tendensiyalar və müa-sir Azərbaycan. Respublika elmi konfransının material-ları. 7-8 may 2018 Mingəçevir 2018 səh.107-110
- E21.** Müasir əmək bazarının tələb-lərinə uyğun yüksək ixtisaslı kadrların hazırlanmasında ali təhsil müəssisələrinin rolu. AR TN SDU “Azərbaycanın qeyri neft sektorunun inkişaf perspektivləri” mövzusunda Respublika elmi konfransın materialları. 25-26 aprel 2019 Sumqayıt-2019. Səh.270-273
- E22.** Azərbaycanın milli iqtisadiyyatı müasir dünya təsərrüfatı sistemində: mövcud vəziyyət, problemlər və prioritetlər. AR TN, Azərbaycan Dillər Universiteti. “Beynəlxalq münasibətlərin aktual prob-lemləti” adlı Respublika elmi konfransı. 25 oktyabr 2019 Bakı-2019. Səh.34-38
- E23.** Milli iqtisadi inkişafın innovativ əsasları. ET və statistiuk innovasiya mərkəzi”nin “İqtisadi və sta-tistik tədqiqatlarda innova-siyaların tətbiqi” mövzusunda Respublika elmi-praktik konfransının Materialları 22 noyabr 2019. Bakı. Səh.36-40.

E24. Müasir beynəlxalq integrasiya- milli dəyərlər və iqtisadi maraqlar kontekstində. AR TN, MDU “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda Respublika elmi konfransı. 6-7.12.19.

E25. Azərbaycanın müasir milli iqtisadi inkişaf modeli: problemlər, reallıqlar və strateji hədəflər. AR TN, MDU “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə müasir yanaşmalar” mövzusunda Respublika elmi konfransı. 6-7.12.19

E26. Regionlarda innovativ iqtisadiyyatın inkişafında müəssisə-universitet tandemi: mövcud durum və strateji məqsədlər. AR TN, MDU. “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda Respublika elmi konfransı. 11-12 dekabr 2020 səh.340-343

E27. Qarabağın sosial-iqtisadi inkişafı tarixi qələbəmizin növbəti mərhələsi kimi. AR TN, MDU «Tarixi qələbənin davamlı iqtisadi inkişafa potensial təsirləri» mövzusunda nəzəri praktiki seminar, 20 dekabr 2020

E28. Heydər Əliyev və Azərbaycanın xarici iqtisadi siyasətinin müasir durumu. AR TN, MDU “Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi konfrans. 7-8 may 2021-ci il

E29. Azərbaycanın iqtisadi fikir tarixinin formalaşmasında Nizami Gəncəvinin rolu. Bakı Dövlət Universitetinin Qazax filialı. "Nizami dühası ümumbəşəri dəyərdir" mövzusunda Respublika Elmi Konfransı. 17 dekabr 2021 il

F. Digər nəşrlər:

F1. Milli iqtisadiyyatın inkişafının əsasları. Metodik vəsait. AR TN EMSŞ 16 aprel 2004-cü il 17 sayılı protokolu ilə təsdiq edilmişdir. Bakı Universiteti nəşriyyatı 2004.

F2. Vergi siyasəti və investisiyaların dövlət siyasəti. Metodik vəsait. AR Təhsil Nazirliyi EMH 07 fevral 2005 tarixli 12 sayılı protokolu ilə təsdiq edilmişdir. Bakı Universiteti nəşriyyatı 2005

F3. Ali təhsilin bakalavr hazırlığı üzrə kurs işlərinin yerinə yetirilməsinə dair Metodik Göstəriş. MDU “İqtisadiyyat və idarəetmə” FEŞ-nin 29 aprel 2016 cı il tarixli iclasında (Protokol 6) təsdiq olunmuşdur